

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsaitlərinin İnkıfəsi
Dövlət Dəstəyi Fondu

KIVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Rus tənqidçisi və filosofu V.Q.Belinski yazırkı ki, qadın hayatın bütün mərhələlərində kişinin xilaskarıdır. Tanrı Əli bəy Hüseynzadənin də qarşısına belə bir xilaskar məlek çıxardı ki, vətən eşqi ilə alışib-yanan qəlbini ovundura, çəkdiyi əzab-əziyyətləri unutdura bilsin.

Ədhiyə xanım 1890-cı ildə Şəmsəddin bəyin ailesində anadan olub. Əslən çərkəz olan Şəmsəddin bəy uzun illər türk ordusunda xidmet edib. Ədhiyə xanımın anası Xədicə xanım isə Boğaziçidən - Bəylərbəyliyidən idi. Əli bəy 1910-cu ilin dekabrında vətəni tərk edib. Amma "Vətəndən daha ziyadə vətənimdir" deyən Əli bəy üçün millet sevgisi, amal, əqidi uyğusu hər şeyi üstəldədi. "Bir çox tərəddüddən sonra nəhayət, İstanbulda getməyə qərar verdim" söyləyən Əli bəy Bakıdan getdi. Əlli ri qoynunda, sakit, mütəfəkkir hali ilə vətəne "elvida" deyərək, böyük bir məməkətdə türk birləyi hasılə gətirmək arzusu ilə getdi. Getdimi? Yox, ruhən, qəlbən ömrü boyu, qovuşa bilmədiyi ilk sevgisinin vüsalında qaldı.

Ə.Hüseynzadə vətəni tərk edib gedəndə 45 yaşı var idi. Sözsüz ki, bu yaşda qəlbini ovsunlamış biri varmış. Bunu onun Bakıda olarkən yazdığını "Romandan parça" adlı məktubundan açıq-aydın hiss etmək olur: "Məni dəliyə döndərmisiniz. Gecə-gündüz Sizi düşünürəm. Sizin adınız, dərvish duaları kimi daim dilimdədir. Sükut içində sizin cazibədar ilahi zikrinizi bir an belə tərk etmirəm". Bu sözler Əli bəyin böyük sevgisinən xəber vermirmi? Onun sevgisi yolunda "dəli bir aşiqə, aciz bir əsirə çevrilidiyine" işarə deyilmə?

Əli bəyin ömrü-gün yoldaşı Ədhiyə xanım ondan 24 yaş kiçik idi. Onlar 1912-ci ilin 9



Hüseynzade Ali Bey'in
cocukları

böyük təessüf ki, Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb.

Xatirelərdən belə aydın olur ki, ailənin çətin günlərində belə Ədhiyə xanım evde söz-söhbətə yol verməz, Əli bəyi utandıracaq bir hərəkət etməzdə. O çətin günləri Feyzaver xanım belə xatırlayırdı: "Polislər gelib evi basdlar. Bu zaman babam həbsəde idi. Xatırlayı-

ÖRNƏK

KASPI

Əli bəy Hüseynzadənin əzab-əziyyətlərinə məlhəm olan qadın

yulunda ailə qurublar. "Necə tanış olublar, bir-birini necə bəyənilərlər, bu barədə bir şey bilmirəm. Çünkü evimizdə heç zaman bu barədə danışılmazdı" deyən Əli bəyin kiçik qızı Feyzaver Alpsar, "onların arasında böyük sevgi, qarşılıqlı hörmət var idi" söyləməklə, ailədə böyük hörmət-izzətin olduğunu da işarə edir. 28 il Əli bəyin ölümü sərən Ədhiyə xanım ona üç övlad bəxş edir. İki qız, bir oğlan. Saidə, Feyzaver və Selim. Hər üçü də yüksək Avropanı almış və uzun illər Türkiyədən tanınmış ziyanlarından olmuşlar. Təessüf, çox

ram, Sütlücədə jandarm-karakol vardi. Bir gün babamın yanına getmişdik". Həmin günlər haqqında illər sonra Əli bəyin yaxın ailə doslu Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlu yazdı: "Fəqət, bütün gəlir mənbələrinin tükəndiyi bir zamanda Əli bəy üç kiçik çocuq, kəndisindən çox genç bir qadın, bir qayınvalidə, bir baldız, ayrılmazıları mümkün olmayan uzaq bir əqraba ilə bir yerde yaşaşmışdır".

Təbiətən çox sakit olan Əli bəy həm də ailəcanlı, qayğıkeş bir insan olub. Bütün ömrü boyu ailəsini yaxşı dolandırmaq üçün gecə-gündüz işləyib. "Babam aylığını alıb evə gələrdi. Yüzdə doxsanını anama verərdi".

"Sülh və sükun, anlaşma və ahəng tərəfdarı" olan Əli bəy həm də çox xeyr-xah, əliaçıq bir insan olub. Feyzaver xanımın xatirelərin oxuyarkən, bunun bir daha şahidi olurqu: "Babam heç vaxt özəl müayinəxana açmadı. Baxmayaraq ki, bunu Akil Muxtar çox istəyir və bu barədə israr edirdi. Amma Babam pullu müayinəxana aça bilməzdi. Təbiəti buna imkan verməzdi. Bəzən elə olurdu ki, babam müayinə etdiyi imkansız adamların davarəmən alması üçün özü pul verirdi".

Ailədəki bu çətinliklər 1939-cu ildə Ədhiyə xanımın səhətində böyük problemlər yaradır. İflic olur, bir qolu tutulur, danişa bilmir. Sədaqətli ömrü-gün yoldaşının bu vəziyyəti Əli bəyi çox pərişan edir. O, yaxın qohumu, Azərbaycan Cümhuriyyətinin ilk daxili işlər naziri, general, Lvov Universitetinin şərqsünsəliq fakültəsinin qurucusu Sadiq bəy Ağabəyزادəyə yazdığı məktubda təessüfə qeyd edirdi: "Bizi soracaq olursan, cümləmiz iyiyiz, yalnız Ədhiyə bu yaz olduqca ağır böhranlar keçirdiyi üçün hele yataqdadır. Bir türli doğrulanmadı, evdən bir tərəfə çıkmıyor".

Cavan, gözəl, ömrü yoldaşının əzab çəkməsi Əli bəyi çox incidirdi. Amma xəstəliyin qarşısında çarəsiz idi. Odur ki, heç bir il keçməmiş, 1940-ci il martın 17-də Əli bəy Hüsey-



**Qərənfil
Dünyaminqizi
Əməkdar jurnalist**

nzadə qəfil dölyasını dəyişir. O müdhiş günü Feyzaver xanım belə xatırlayırdı: "O zaman anam xəstə idi. Mən babamla eyni otaqda yatırdım. Gecədən keçmişəcən konuşduq. Sonnuncu gecə mifalojidən dənəndi. Amma elə bil ürəyinə nəsə danmışdı. Sonra mən yatdım. Babam adəti üzrə səhəre qədər çalışırdı. Yazi masasının arxasında olurdu. Bazar günü idi. Mən səhər tezən qalxdım. Babam yatmışdı. Sonra Selim otağa girmiş. Babam oylanmış. Sonra mən təkrar odaya girəndə babamın halını fəna gördüm. Selim də otaqda idi. Babam birdən-birə getdi. Sanki bir mum səndüdü". "Hürriyətin və hürriyətpərəstlərin təəssübünü çəkən" Əli bəy vətəni, milleti, sevgisi yolunda şəhid oldu! Əli bəyin ölümündən sonra Ədhiyə xanım dörd il "yaşadı". 1944-cü ildə haqq dünyasında sevimli "beyaz saqqallı, pəmbə üzlü, gözəl gözlü" Əli bəyin qovuşdu.